



**Mürsel İravanlı,**  
Yazıcı-publisist,  
**M. Qorki adına**  
**Beynəlxalq**  
**mükafat laureati**  
**Gəncə şəhəri**

**III YAZI**

*Ermenilər tərəxən özərlərinən an xoş və azad çağlarının müsəlman türk dövlətlərinin, o cümlədən Qafqaz bölgəsində Azərbaycan dövlətlərinin tərkibində yaşamışdır.*

Lakin Azərbaycanın qədim Albaniya dövlətinin ərazisində ermənilər yaşamışdır. Antik müelliflərdən Plutarx, Qafqazın aborigen əhalisi haqqında bəhs edərək yazırkı ki, "...Pompey Qafqazda yaşayan xalqların ərazisindən keçdi... Orada bu xalqlardan an başlıcası albanlar və iberlər idilər".

Ümumiyyətə, ermənilərin Qafqaz bölgəsində yaşayan etnos kimi xatırlanması əslində XIX əsrin əvvəllerinə aiddir. Bunu rus müellifi Bronevski de təsdiq edir. O, hələ 1823-cü ilde çap etdirildiyi kitabında yazırkı ki, "Peterburg Elmlər Akademiyasının akademiki İ.Goldenstedt (XVIII əsr), Qafqaz xalqları arasında yeddi dillə dialektini fərqləndirmişdi: tatar (azərbaycanlı) abxaz, çərkəz, osetin, kistin, kəzgi, gürçü, onların arasında ermənilər haqqında xatırlanır".

Ermənilər XI-XII əsirlərdə mərkəzi Naxçıvan olan Azərbaycan Atabəylər dövlətinin hakimiyəti altında olmuşlar. Atabəylərdən sonra onlar mongol-tatar xalqlarının hakimiyəti altına düşdülər. Bundan sonra ise indiki Ermenistan ərazisi, yeni Qəribi Azərbaycan torpaqları yenidən Azərbaycan dövlətlərinin - Qaraqoyunu, Ağqoyunu və Səfəvi dövlətlərinin hakimiyətləri altında olmuşdur.

Məsələn, erməni salnamesinin məlumatına görə, Atabəy Eldəniz "...xristianlan sevir və ölkənin abadlığına qayıçı göstərirdi", o "xeyirxah xasiyyəti və sülhsevərliyi ilə fərqlənirdi". Diğer erməni qaynaqları da qeyd edirlər ki, "onun hakimiyəti illərində bir çox ölkələrdə sülh hökm sürdü".

Hetta Qafqaz bölgəsini ele keçirmiş digər böyük müsəlman dövlətləri belə erməni etnosunun normal yaşayışına nəinki heç bir manee yaratmayışdır, eksişin, onlara bir sıra imtiyazlar və üstünlükler vermişdir. Erməni tarixçisi Manvel Zülayanı yazırkı ki, "müsəlman istilaçıları monastırların feodal maraqlarına toxumurdular".

Qaraqoyunu dövlətində ermənilərin dini feodallarına dostluq münasibəti beslenildi. Lakin belə bir xoş münasibətdən istifadə edən erməni keşşələri teokratik dövlət qurumu yaratmağa çalışırdılar. Bu məqsədə katolikosun iqamətgahı Sisden Ecmədzinə köçürülmüşdü.

Erməni tarixçisi Zülyan qeyd edirdi ki, Azərbaycan hökmdarı "Uzun Həsən həmisi erməni keşşələri və varlı tabaqalarını himaya edirdi". Həminin Ağqoyunu hökmdarı Avropa ölkələrinə səfərlik göndərərkən bir xristian kimi ermənilərən diplomatiq nümayəndə heyətlərinin tərkibində istifadə edirdi. Belə diplomatlardan biri ir erməni taciri Xoca Mirak idi. Maraqlıdır ki, Uzun Həsən hərbi yürüşələr zamanı erməniləri əsir almırdı. Onlara zəif məxlüq kimi baxırdı. Bunu erməni müellifi Zülyan da təsdiq edirdi.

Azərbaycan hökmdarı I Şah İsmayıllı hələ uşaqlı vaxtı Axtamar adasında olarken onun etrafında ermənilər xüsuslu canfeşanlıq göstərmışdır. Zəkeriyə Kanakertsı yazırkı ki, bu amil Şah İsmayılin sonralar ermənilərə münasibətde yeritdiyi siyasetə öz təsirini göstərmişdir. Şah İsmayılin fərmani ilə Rəvanqu-

# El Köçdü, yurdum qaldı

ri xan Çuxursəd şəhərində qala tikdirmiş və onun adı ilə bu qala Rəvan (İravan) adlandırılmışdır. "Iravan" sözü isə yalnız XVI əsrin sonlarından "Çuxursəd" sözü ilə sinonim kimi işlənilmişdir. Iravanın hələ sefəvilərdən əvvəl Çuxursəd adlandırılmasından sonra tayfa başçılarından biri Sədin adı ilə bağlıdır. Iravanın özündə bu gün ermənilərin işlətdiyi "Kanakı" və "Ərebgi" yer adları əreblerin yürüşləri zamanı yaranmış türk mənşəli adlardır və təbii ki, o zamanlar burada yerli türk tayfa-

nib, ilk bəylərbəysi Əmirqunə xan (1604-1628) təyin edilmişdir. XVIII əsrdən ortalarından bu vezifə ərisi olur". Gürçü tarixcisi Q.Paycadze "Şərqi Ermənistən" termini işlətmədən yuxarıda deyilən fikirlər, yəni Iravan xanlığının tarixi Azərbaycan torpaqlarında salındığını təsdiq edirdi. O qeyd edirdi ki, "XVIII əsrin ortalarından Iravan xanı vezifəsi ərisi oldu. Bu cəhətdən Iravan xanlığı dövlət idarəciliyi aparıcı kimi erməni deyildi".

Hamçinin maraqlıdır ki, I Şah İsmayıllı mahz Çuxursəd vilayətinə həkim təyin etməsi haqqında 1507-ci ilin martında verdiyi yazılı fərمانın surəti professor A.Papazyan öz kitabında 8, 9 sayılı sənəd kimi vermişdir.

intim görüşlərini təşkil edirdi. Salnaməçi Münçi yazırkı ki, "din qardaşları ma ərz edim ki, 18 yaşlı hökmədən 41 zövcəsi və 60-a yaxın kənizi arasında tekca baş xanım Səlma xatun, bir də iki kəniz - Ruqiyə və Zeynəb türk soyulurlar. 40 xanımdan 29-u fars, 9-u erməni, biri kurd, biri de Çin mənşəlidir. Tənri məni qorusun, Şah erməni zövçə və kənizlərlə əylənməkdən usanımir". Təsadüfi deyil ki, bu amil sonralar onun ermənilərə xoş münasibətinə, onlara bir sıra imtiyazlar vermesini təsir göstərmişdir. Şah Abbas öz yürüşü zamanı Ecmədzində qiyametli bir gilgəraq asmışdı ki, indiyədək oradadır. Şah Abbasın oğlu ise Ecmədzinə xalça döşətdi. Səfəvilərdən sonra

etiqadını Azərbaycan türk-müsəlman dövlətlərin hakimiyəti zamanı, yəni Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalınadək qoruyub saxlamaq imkanına malik olmuşdular. V.Şnirelman yazırkı ki, "Arsaq ərazisində XIX əsrin əvvəllerindək məstəqil alban kilsəsi fəaliyyət göstərməmişdir. Orta əsr ənənələrinə uyğun olaraq olaraq buraya baş çəkənlər özlərini "albanlar" adlandırdılar".

*Alban etnosu üçün facialı və fəlakətli günlər Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra başlandı. Tarixi Azərbaycanın qərb torpaqlarında erməni dövləti yaradın rus məmurların Senatın 1828-ci il 21 mart tarixli ali fərmanını rəhbər tuturdular. Fə-*



**Qədim dövrlərdən Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində əksariyyəti türkdilli xalqlardan ibarət olan alban tayfaları yaşamışlar. Albanlar özlərinin xristian etiqadını Azərbaycan türk-müsəlman dövlətlərin hakimiyəti zamanı, yəni Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına dəvət etdirildi. Bəs qeyd etdi ki, "Uzun Həsən hərbi yürüşələr zamanı erməniləri əsir almırdı. Onlara zəif məxlüq kimi baxırdı. Bunu erməni müellifi Zülyan da təsdiq edirdi.**

yazmışdır. Erməni tarixçisi Yervand Şahəzidə Şardenin fikrine şərık çıxaraq eyni qənətdə olduğunu bildirmişdi.

Ümumiyyətə, İrəvanda erməniləri barmaqla saymaq olarlı. Onlar da əsasən buraya qoşu ölkələrdən gəlmə alverçilərdən ibarət idilər. Təsadüfi deyil ki, 1655-ci ilde İrəvanda olmuş fransız soyahı Şarden ermənilərən məlumatı təqdim etdi. Onlar da bir neçə qədim erməni ailəsi sakın dir ki, onlar bu şəhərdə doğulmuşlar.

Fransız soyahı Şarden ermənilərən bəhs edərək yazırkı ki, "çox yoxsul, fəlakətli, nadan və cahil bir millətdir. On bir əsr tamam müsəlmanların hakimiyəti və hökmənliliyi altında yaşımlı, qul və nökerçiliye məhkum olmuşlar".

Azərbaycan hökmdarları ermənilərə və erməni kilsələrinə həmishə hörmetlə yanaşmışdır. I Şah Abbasın uşaqlı illeri Qəzvinin Dəmirçi Gavə küçəsindəki varlı bir fars tacirinin mali kanesində keçmişdi. O, burada fars və erməni uşaqları ilə birləşdə oynayır, fars dayələrindən terbiye alır, fars dilində danışır. Tatevos Manukçi adlı bir eminen məqsədönlü surətdə bu eve gözlər erməni qızları getirir, xüsusi də qızı Margonun genc Abbasla aşiqana,

Nadir şah xanədanının dağılıması neticəsində 20-yə yaxın Azərbaycan xanlığı yarandı. İndiki Ermənistən ərazisi də həmin xanlıqlardan İravan və Naxçıvan xanlıqlarının ərazilərinə daxil olur.

Bu bir inkaredilməz faktdır ki, Şimali Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi dövrədən indiki Azərbaycan ərazisində ermənilər cəm halda yaşamamışlar. Bu ərazilərdə erməni etnosu kimi, erməni toponimləri da cüzi aqzılı təşkil etmişlər. Erməni alimi Parsamyan yazırkı ki, "Rusiyaya birləşən qədər indiki Ermənistən 169155 nəfər əhalisinin 33,8 faizi erməni etnosundan ibarət idi".

1300 il ərzində müsəlman dövlətlərin tərkibində yaşamış və azad fəaliyyət göstərmiş, albanların inkişafının ve mənəvi birliyinin maddi-əşyayı mü-

**Qafqazda, o cümlədən Azərbaycanda erməni köçkünlərinin məskunlaşdırılması Rusiya imperiyasının müstəmləkəciliğin siyaseti nəticəsində baş vermişdi və onlar rus müstəmləkəçilərinin dayağı rolu oynayırdılar**

hitlərən Alban Apostol Avtokefal kilsəsi Rusiya imperiyası hökumətinin feal və hərəkəfi küməyi nəticəsində erməni Ecmədzin kilsəsinin texribatçı, vəhşi emməlli nəticəsində mehvə edildi. Ecmədzin kilsəsinin tekidi ile Rusiya hökuməti alban katolikosu vəzifəsini, onun defterxanasını və arxivini leğv etdi. Erməni keşşələri Cənubi Qafqazda erməni amilini gücləndirmək məqsədilə qarşılara çıxan bütün məmənələri planlı surətdə leğv etməyə başladılar. Bu isə son nəticədə Qafqazın qədim avtoxton xalqı, Qafqaz mədəniyyətinin banilərindən biri olan alban etnosunun tamamilə məhvini getirib çıxardı. Leğv edilmiş Alban katolikosluğunun sonuncu etnik alban din xadimi Makar Barxudaryan erməni Ecmədzin kilsəsinin yepiskopu olmuşdu. O, "Aqvank ölkəsinin tarixi", "Aqvank ölkəsi və onun qonşuları", "Arsaq" adlı elmi əsərlərində öz Vətəni Albaniyanın həqiqi tarixini qələmə almışdır. Sonralar tədricən albanların əksəriyyəti Azərbaycan xalqının tərkibində müsəlmanlaşdırıldılar, kiçik bir aqzılı isə ermənilərə qarşışaq ermənilərən.

**Hazırda Qarabağ və Ermənistən erməniləri arasında mövcud olan ciddi fərqlər də bunu bir dənə səbət edir. Bunu XX əsrin əvvəllerində Ecmədzin siyadonun prokuroru A.Frenkeliin rus imperatoruna göndərdiyi arayışdan da görmək olar. Frenkel imperatora təqdim edilmək üçün Ən Müqəddəs Sina da göndərdiyi arayışda yazırkı: "Zaqafqaziyada olduğucu maraqlı faktla qarşılaşıng: Tiflis erməniləri (gürçü təsiri), Akulis, Yelizavetpol və Qarabağ (iran təsiri) erməniləri və Axalsix, Axarlaç (Türkiyə təsiri) ermənilər demək olar ki, bir-birlərini başa düşmürdülər və onların arasında nigah nadir hallarda olurdu".**

**Bəzi rus müelliflərinin fikrincə, "qədim Albaniyanın əhalisi həm müsəlman, həm də ermənilər, yəni Dağılıq Qarabağ ermənilərinin bir hissəsinin əcdadıdır".**

(ardı var)